

Azərbaycanın ilk İnküziv İncəsənət Məktəbində əl işlərinin sərgisi açılıb



DOST Agentliyinin 4 sayılı Bakı DOST Mərkəzində Azərbaycanın ilk İnküziv İncəsənət Məktəbinin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb. Sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş olunur.

Sərginin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakasseti, həmçinin tələbələr, valideynlər, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycanın ilk İnküziv İncəsənət Məktəbi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində yaradılıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu tərəfindən birgə icra olunur.

4 sayılı Bakı DOST Mərkəzində yerləşən İnküziv İncəsənət Məktəbində əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir. Məktəb həmçinin mütəxəssisliyi nəzərdə tutan universal layihələndirmə prinsipi əsasında hazırlanmış

mebel və avadanlıqlarla təmin edilib. İnküziv İncəsənət Məktəbi tələbələrə yeni bacarıqlar və biliklər verərək, onların özünüməşğulluq imkanlarını artırır.

Məktəbdəki kurslara daxil olmaq istəyən hər kəs <https://bit.ly/3wn6gq5> linkindəki ərizə formasını dolduraraq müraciət edə bilər.

Keçirilən sərgi əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıtılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Sərgidə nümayiş olunan əsərlərin satışı da nəzərdə tutulub və satışdan toplanan vəsait birbaşa olaraq məktəbin tələbələrinə təqdim ediləcək. Nümayiş olunan əl işləri ilə Bacarıqların İnkişafı və Tədris üzrə Virtual Laboratoriya (V-Lab) www.vlaboratoriya.sosial.gov.az platformasındakı elektron kataloq vasitəsilə də tanıtmaq mümkündür.

Sərgi iyunun 30-da saat 16-dək, iyulun 1-2-də saat 11-dən 16-dək olmaqla üç gün davam edəcək.